

# Ocağımız gur yansın!

## Bu gün Od çərşənbəsidir...

*Yegane BAYRAMOVA*

Bu gün Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.

Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycanda yayılan atəşpərostlik dini ilə bağlayırlar. Çünkü Avesta kitabında odun müqəddəsliyi və insanların oda olan inamı, sitayışi tərix boyunca özünü güclü şəkildə göstərib.

### Oda və Od çərşənbəsinə inam

Od çərşənbəsində od rəmzi mənə daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhüm kimi yox, müqəddəs, temizləyici bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od temizlər” ifadəsi də buradan götürülüb. Adətə görə, Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağızında qalayırlar. Səbəbi isə odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti getirməsin, hamısı elə alovda yansın, yox olsun.

Mifoloji anamlar hər zaman xalqın şüuraltında yaşayıb. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakteriz olunur. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də, qara qüvvələrin məhvi baxımından vacib ritual sayılıb. “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”, - deyilir, bu çərşənbədə...

### Qədim zamanlarda Od çərşənbəsi

Od qədim Azərbaycan xalqının təfəkküründə, işqli sabah, xeyir-bərkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırıldı, alovu ruhi təmizlənmə mərhələsinin sonu hesab edərdilər. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdədağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışar, odunlar yenicə alışmağa başlayanda qız-gelin odun şərəfinə nəğmələr söyləyərmiş.

Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qohum-qonşular yasda olan ailənin həyətində tonqal qalayar, bununla da o ailəni yasdan çıxararmışlar.

### Od çərşənbəsinin unudulmuş adətləri

Ayi oynatma - burada ayı simvolik anlamdadır, təbii ki, başqa heyvanlar da ola bilər. Bu, həm Od, həm də qarşidakı digər iki çərşənbədə göstərilən ta-



maşadır. Unudulan tamaşalardan biri də dəvəoynatma oyunudur. Hər iki tamaşada həm ayı, həm də dəvə (bu heyvanların dərisini insanlar geyinmiş) yandırılmış tonqalın etrafına toplamış insanları əyləndirirlərmiş.

Açar falı: Çərşənbələrdə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir.

Yoldan ötənlərin ilk sözünü eşidib yadında

saxlayır ve açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir mənə verirsə, yaxşı nəsə haqqındaırsa, həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsi deyilir. Həmin adam eger nişanlanmış almani götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji aləmdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.

Ümumiyyətlə, Novruz bayramı insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri özündə birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini əks etdirir. Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.

Katırladək ki, martın 7-də Yel (Hava), martın 14-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəslinin Azərbaycana gəlişi isə martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-a təsadüf edəcək.

